

“Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları”nın təsdiq edilməsi haqqında

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI**

“Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri **A. RASİZADƏ**

Bakı şəhəri, 21 noyabr 2006-cı il
№ 244

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 21 noyabr tarixli 244 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət

STANDARTLARI

1. Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi Instrumental müayinələr

Sıra №-si	Müayinələrin növü	Hansı onkoloji xəstəliklər üçün təyin olunur
1	2	3
1	Döş qəfəsinin rentgeni	bütün xəstəliklər üçün, 6 aydan tez olmamaq şərtilə
2	Elektrokardiografiya	bütün xəstəliklər üçün
3	Ultrasəs	bütün xəstəliklər üçün
4	Rentgen-mammoqrafiya	süd vəzisi şişləri
5	Rentgenkontrast	həzm taktı və sidik-ifrazat yollarının şişləri
6	Rentgentomografiya	qırtlaq və ağciyər şişləri

1	2	3
7	Endoskopiya	udlaq, qırtlaq, qida borusu, mədə, 12 barmaq bağırsağı, yoğun bağırsağı, sidik kisəsi və cinsiyyət üzvlərinin şişləri
8	Kompüter tomoqrafiyası	beyin, ağciyər və qarın boşluğu üzvlərinin şişləri
9	Nüvə-mağnit rezonansı	sümük sistemi və digər üzvlərin şişləri
10	Radioizotop müayinəsi	qalxanvarı vəzi və sümük sisteminin şişləri
Laborator müayinələr		
11	Qanın ümumi müayinəsi	bütün xəstəliklər üçün
12	Sidiyin ümumi müayinəsi	bütün xəstəliklər üçün
13	Nəcisin ümumi müayinəsi	bütün xəstəliklər üçün
14	Əsnəkdən yaxmanın götürülməsi	bütün xəstəliklər üçün
15	Koaquloqramma	bütün xəstəliklər üçün
16	Qanda RW, VİÇ, vərəm anticisimlərinə və epatitlərə aid müayinələr	bütün xəstəliklər üçün
17	Qanın biokimyəvi müayinəsi	bütün xəstəliklər üçün
18	Qanda şiş markerlərinin müayinəsi	şişin lokalizasiyasına müvafiq və CEA-markeri bütün xəstəliklər üçün
19	Sitoloji müayinə	bütün xəstəliklər üçün
20	Histoloji müayinə	bütün əməliyyat və endoskopiya olunmuş xəstələr üçün
21	Estrogen və progesteron reseptorlarının təyini	hormon asılı şişlər üçün

2. Radikal və yaxud palliativ müalicə olunmuş onkoloji xəstələrin vacib olan təkrar müayinəsi

Sıra №-si	Müayinələrin növü	Keçirilmə müddəti
1	Qanın ümumi müayinəsi	3 ayda 1 dəfə
2	Qanın biokimyəvi müayinəsi	6 ayda 1 dəfə
3	Qanda şiş markerinin təyini	6 ayda 1 dəfə
4	Döş qəfəsinin rentgeni	6 ayda 1 dəfə

1	2	3
5	Rentgenkontrast	göstəriş olarsa
6	Rentgentomoqrafiya	göstəriş olarsa
7	Ultrasəs	3-6 ayda bir dəfə
8	Endoskopiya	göstəriş olarsa
9	Radioizotop müayinəsi	ildə 1 dəfə
10	Kompüter tomoqrafiyası	göstəriş olarsa
11	Nüvə-maqrnit rezonansı	göstəriş olarsa
12	Təkrar sitoloji və ya histoloji müayinə	göstəriş olarsa

Qeyd. Onkoloji xəstələrə tibbi yardım cərrahi və yaxud qeyri-cərrahi (dərman, şüa terapiyası), digər hallarda isə həmin üsulların kombinə və kompleks formalarında ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır.

3. Onkoloji xəstələrə göstərməli olan tibbi yardımın keyfiyyəti

3.1. Onkoloji xəstələrə göstərilən tibbi yardımın keyfiyyət standartları beynəlxalq tələblərə uyğun aparılır.

3.2. Onkoloji xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin əsas tələbləri aşağıdakılardır:

3.2.1. keyfiyyətin idarə edilməsi;

3.2.2. ixtisaslaşdırılmış tibb müəssisələrinin olması;

3.2.3. tibb müəssisələrinin müvafiq avadanlıqlarla təchizatı;

3.2.4. həkim-onkoloqların və orta tibb işçilərinin hazırlanması və ixtisaslarının artırılması;

3.2.5. ümumi təyinatlı müalicə-profilaktika müəssisələrində 25 yaşından yuxarı qadınların sitoloji müayinəsinin təşkili və aparılması;

3.2.6. uçot və qeydiyyatın lazımi qaydada aparılması;

3.2.7. onkoloji xəstələrin dispanser müşahidəsinin və ambulator müalicəsinin təşkil edilməsi;

3.2.8. yüksək effektiv dərman vasitələrinə, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatlara olan tələbatın tam ödənilməsi;

3.2.9. keyfiyyətə nəzarət və peşə səriştəliyinin yoxlanılması;

3.2.10. onkoloji müalicə-profilaktika tədbirləri nəticəsində baş vermiş səhvlərin və hadisələrin araşdırılması